

Qlobal Bakı forumları dünya nizamına töhfələr verir

Məlum olduğu kimi, bu il iyunun 16-dan 18-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IX Qlobal Bakı Forumu keçirilib. Adından da göründüyü kimi, bu, sayca doqquzuncu forumdur və mühüm tədbirdə aparılan gərgin müzakirələrin çağdaş dünya nizamına böyük töhfələr verəcəyi heç kəsə şübhə doğurmur.



Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Bu dəfə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda həsr olunan Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən, dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və integrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Azərbaycan Prezidenti İlham Əliyev ənənəvi hal alan Qlobal Bakı forumlarının əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Əminəm ki, müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənilib hazırlanmasına kömək edəcək. Öz fəaliyyəti ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələləri müzakirə edən və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilmişdir”.

Təssüf ki, hazırda bəşəriyyət öz tarixinin çox çətin və təhlükəli dövrünü yaşayır. Belə ki, Ukraynada baş verənlərin fonunda bəşəriyyətin üzləşdiyi problemlər, eləcə də ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların getdikcə daha təhlükəli həddə çatma biləcəyi ehtimalı siyasi, iqtisadi, sosial, ekoloji və digər sahələrdə yaranan təhlükələrin bir-biri ilə bağlı olduğunu təsdiqləyir.

Tanınmış politoloq Elçin Mirzəbəyli hesab edir ki, müharibələr iqtisadiyyata, ekologiyaya, ərzaq və enerji təhlükəsizliyinə təhdid yaradır və əksinə, iqtisadi, sosial, humanitar, ekoloji problemlər yeni münaqişə və müharibələr üçün əlverişli zəmin formalaşdırır. Məhz, bu baxımdan, rəsmi Bakının dünyada baş verən proseslərə bəxş bucağını ifadə edən Qlobal Bakı Forumu Yer kürəsində və bütün bəşəriyyətə vahid bir orqanizm kimi yanaşması, təbiət və insanın ilahi harmoniyada olduğunu nəzərə alması ilə fərqlənir, buna görə də unikaldır, ən əsası isə obyektiv və qərəzsizdir.

Prezident beynəlxalq auditoriyaya yönəlik açıqlamasında bildirib ki, Qafqaz regionunda sülhün, əməkdaşlığın bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, vəziyyəti yenidən gərginləşdirə biləcək revanşist niyyətlərdən imtina etməlidir. Azərbaycan lideri Zəngəzur dəhlizinin açılmasının önəmini bu forumda da vurğulayıb. Dövlətimizin prinsiplial mövqeyini açıqlayaraq bildirib ki, Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmağın mənası olmaz.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzaev hesab edir ki, Bakı forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, mövqələrimizin, məqsədlərimizin aydın surətdə bir daha bəyan edilməsi və qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki dünyada baş verən hadisələr, qarşıdurmalar və müharibələr zəminində dövlətlərin strateji məqsədlərinin, gələcək planlarının öyrənilməsi önəmlidir və bu ölkələr arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi baxımından vacibdir.

Azərbaycan dövlətinin tutduğu yol, ortaya qoyulan mövqe aydındır. Bu, dostluq, əmin-amanlıq, xalqların və dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət, sülh və təhlükəsizlikdir. Xəbəritimiz 44 günlük şanlı Vətən müharibəsində tarixi qələbə əldə edib, regionda tarixi ədaləti bərpa edibdir. Azərbaycan xalqı uzun illər torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi viran qoyan, vətəndaşlarımıza zülm edən, soyqırımı törədən erməni cəlladlarını

torpaqlarımızdan qovub çıxarsa da, düşməne ağır zərbə endirsə də, ancaq yenə də sülhün tərəfdarıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev forumdakı çıxışında bu məsələlərə bir daha aydınlıq gətirmiş, dövlətimizin mövqeyini bildirmiş, ədalətli sülh tərəfdarı olduğunu bütün dünyaya bəyan etmişdir. Dövlətimizin başçısı Azərbaycanın milli maraqlarına, müstəqilliyinə və sərhədlərinin toxunulmazlığına, eləcə də Ermənistanın gələcək inkişafına, iqtisadi-siyasi böhrandan qurtarmasına xidmət edən və əməkdaşlığın yaradılmasına yönəldilən prinsiplərdən danışarkən demişdir: “Ermənistan Azərbaycanı təklif etdiyi beş prinsipə qəbul edib və indi praktiki işlər görülməlidir”.

Möhtərəm Prezidentimiz onu da xatırladı ki, Ermənistan dediyini, qəbul etdiyini çox vaxt yerinə yetirmir. Bu da, əlbəttə ki, vəziyyəti gərginləşdirir.

Ermənistanın imza etdiyi bəyanatları, Avropa İttifaqının tövsiyələrini yerinə yetirməməsi, sülh müqaviləsinin bağlanmasına etinasız yanaşması, danışıqları yubatması, sözsüz ki, onun özünün əleyhinədir və ziyanına işləyir.

Milli Məclisin deputatı Rəuf Əliyev fikrincə, Qlobal Bakı Forumlarının əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Bu çərçivədə keçirilən tədbirlər Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Belə ki, Bakının belə forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada daha yaxından tanınmasına şərait yaradır. Həmçinin bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rolu daha da artırır.

Reallıq budur ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə dünyanın görkəmli siyasətçiləri iştirak edir. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə rolunu xeyli dərəcədə gücləndirir. Qlobal Bakı forumları dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu ən yüksək səviyyəli beynəlxalq əməkdaşlıq platformasına çevrilmişdir.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya dünyanın narahat edən məsələlərin müzakirəsinə xüsusi həssaslıqla yanaşdığı üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər bu kimi məsələlərin müzakirəsi üçün yaratdığı şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edibdir.

Amerikalı ekspert Piter Teys hesab edir ki, IX Qlobal Bakı Forumu demokratik dünyanın ən nüfuzlu beynəlxalq tədbiridir: “Bu konfransda ən aktual məsələlər öz həllini tapır. İyunun 16-da forumun açılışı tarixi nailiyyət idi, çünki əsas məruzəçilər ən yaxşı dövlət qulluqçuları və diplomatlar idi”. Ekspert sonra qeyd edib ki, Azərbaycanın getdikcə fəallaşan beynəlxalq mövcudluğu ABŞ tərəfindən də etiraf olunur və bu yaxınlarda Prezident Cozef Bayden rəsmi Bakıya iki məktub göndərüb: “Çox güman ki, Azərbaycan Mərkəzi Asiyada getdikcə daha təsirli rol oynayacaq. Bu səbəbdən Qlobal Bakı Forumu Azərbaycan liderliyə olan istəklərini və daha fəal və alqışlanılan beynəlxalq rolunu əks etdirən getdikcə daha geniş, daha nüfuzlu beynəlxalq toplantıya çevrilir”.

Təkcə amerikalı ekspert deyil, nüfuzlu beynəlxalq təhlilçilər bu qənaətdədirlər ki, bu gün Bakı dünya geosiyasi fikrinin mərkəzidir və Azərbaycan Prezidenti İlham Əliyev Avropa, ABŞ və Asiyada artan diqqəti cəlb edən tədbiri keçirməkdə yüksək səviyyəli liderlik nümayiş etdirib. Onları yekdill fikrinə görə, IX Qlobal Bakı Forumu sağdaş dünyada ədalətli dünya nizamı uğrunda gedən mühüm proseslərə öz töhfəsini verəcək.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”